

Məlum olduğu kimi, Azərbaycanın elm və ictimaiyyət xadimləri İrəvanda Təpəbaşı məhəlləsində xalqımızın tarixi-mədəni irsinə qarşı soyqırımı ilə bağlı UNESCO-ya müraciət ünvanlayıblar. Mən bütün vətənpərvər insanlar kimi, bu mühüm addımı ürəkdən alqışlayıram.

Sənəddə deyilir ki, zaman-zaman Azərbaycan xalqına qarşı aparılan qeyri-insani siyasət Ermənistan tərəfindən Azərbaycan abidələrinə qarşı da davam etdirilib. Nəticə etibarilə, Azərbaycan xalqının İrəvan şəhərində mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və bu kimi bir çox digər dini və tarixi abidələri məhv edilib.

Təpəbaşı məhəlləsi məhv olunmaqdan xilas edilməlidir

Hazırda İrəvanda mövcud olan iki məscidi – Hacı İnamverdi məscidini və Göy məscidi isə Ermənistan fars məscidi adlandıraraq taleyin hökmünə buraxıb. Qeyd etmək lazımdır ki, İrəvan şəhərinin tarixini özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir.

Təəssüf ki, Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın əsas sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini – tarixi kodunu məhv etmək istəyirlər.

Azərbaycan ictimaiyyətinin nümayəndələri UNESCO rəhbərliyinə müraciətində xahiş edir ki, İrəvanda yerləşən tarixi Təpəbaşı məhəlləsi bu qurumun müəyyən etdiyi humanitar missiyanın gedəcəyi ünvanlardan biri olsun. Bununla ümid edilir ki ki, UNESCO-nun missiyasının fəaliyyətinə Ermənistanda maneə törədilməyəcəkdir.

Düşünürəm ki, global media da bu məsləhəyə diqqət artırılmalıdır. Belə ki, mütərəqqi dünya ictimaiyyəti bu barədə kifayət qədər məlumatlandırılmalıdır. Özünü "sivil", "məzlum" adlandıran ermənilərin Azərbaycan



xalqına məxsus olan abidələrə qarşı növbəti vandalizm addımının qarşısını almaq çox vacibdir. Bəli, biz çox istərdik ki, İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsi növbəti vandalizmdən xilas edilsin.

Minaxanim ƏSƏDLİ,
Azərbaycan Turizm və Menecment
Universitetinin professoru,
tarix elmləri doktoru